



Faiq Ələkbərli
AMEA Felsefə
Institutunun
aparıcı elmi işçisi,
dosent, felsefə üzrə
felsefə doktoru

I Yazı

İran Pehlevilerinin demokratik, milli ve antiimperialist qüvvələrə qarşı ard-arası kəsilməyən hücumlarına, cəza tədbirlərinə artmasına, üşyançı bəzi tələbələrin həbs edilməsinə baxmayaq, xüsusilə də, 18 fevral 1978-ci ildə Təbrizdə baş verən üşyan bütövlükde ölkənin içtimai-siyasi həyatına mühüm təsir göstərmiş, Pehlevilər monarxiyasına öldürəcü zərbə vurmuşdu. 1978-ci ilin sentyabr ayında Pehlevi rejiminə qarşı inqilabın ikinci mərhəlesi başlamış, 30 dekabr 1978-ci ildə Təbriz yenidən ayaga qalxmış, "Şah getsin" təkidi tələbinə irəli sürmüdü.

Bununla da, sayı milyonları öten inqilabçıların tezyiqi neticəsində öz gücsüzlüyünü gören Məhəmmədrəzə şah 16 yanvar 1979-cu ildə ölkədən qaçmış, 16 fevral 1979-cu ildə şahpərəstlərin son qüvvəleri de Təbriz və Güney Azərbaycanın diger şəhərlərində tamamile meğlubiyyətə uğradıdan sonra 54 illik şovinist aryançı-farsçı İran Pehlevilər hakimiyyətinə son qoyulmuşdur.

1979-cu ilin fevralın əvvəlində yarı fars, yarı fransız mənşəli Ruhullah Xomeyninin rəhbərliyi ilə İslam Cümhuriyyət Partiyası (İCP), həmin ayın sonunda isə Türk mənşəli Seyid Məhəmməd Kazım Şəriətmedarının lideri olduğu Məsələman Xalq Partiyası (MXP) qurulmuşdu. MXP-nin əsas gücü Azərbaycan şəhərlərində, Tehranda və Qumda idi. Hər halda o dövrde "İslam inqilabi"nın əsas mərkəzlərindən biri Təbriz olmuş, "Şah" a qarşı ən sert şüurlar burada verilmişdir. Ancaq Tehranda həle de güclü olan fars millətçiləri bununla barışa bilməyib, onlar da Azərbaycan-Təbriz mərkəzli inqilaba qarşı İslam dini adı altında fars siyəciliyini təşkilatlandırmağa başlamışdır.

Cox keçmədi ki, Xomeyincilər Şəriətmedarıcıları 1979-cu ilin dekabrında Təbrizdə üz-üzə gəldilər. İran-fars millətçiləri Xomeyinin liderliyilə "İslam inqilabi"ni milli maraqlarına yönəltməyi çalışdıq zaman buna qarşı Qum və Təbriz çıxdı. Başda Ayətullah Şəriətmedarı olmaqla, Azərbaycan xalqının, o cümlədən Məsələman Xalq Hərəkatının "İslam Cümhuriyyəti"ndən başlıca tələbləri yeni Anayasasının yazılıması ilə yanaşı Əyalət-vilayət sisteminin rəsmiləşməsi, çoxpartiyallıq sistemini keçid, dünəvəi və hüquqi dövlətin olması, milli dillərin tədrisi, Qurucular Məclisinin millət tərəfindən seçilməsi idi.

Tudə, Fədai, Mücahid kimi təşkilatların MXP hərəkatının etrafında birləşib, onin ireli sürdürüyü teleblərə dəstək vermək əvəzine aryançılıq yolunu tutmaları Azərbaycan xalqı üçün çox böyük zərbə oldu. E.Qaradağlı da doğru yazar ki, bu qurumların "İslam inqilabi"ndan sonra ən son birleşme imkanı Təbriz idi: "Onların özgür və içden gələn inancları olsayıdı, Xalq Məsələman isteklərinə dəstək olaraq devrimin insiyativini elə alacaq, başqa millətlərin de aparıcı lider quruluşlarını bu direnişə çəkməkə reyim qarşısında böyük cəbhə açacaqdır. Amma nə yazi ki, bu işi görmək yerinə Xomeyni

yüzlərle türk gəncləri dar ağacı-na çəkildi. Beləliklə, oetiyyətsiz, cəsarətsiz addımlarıyla "islam inqilabı"nın liderliyini Xomeyninin ellərinə tərk edən Şəriətmedəri çox keçmədən də, onunla qarşıdurmadan möglüb çıxış ev dustağına çevrildi və 1986-ci ilde müəmmalı şəkilde de öldü.

Aydın Qasimli da yazar ki, Güney Azərbaycan Türkəri hələ inqilabın gedisi və inqilabın ilk ilərində siyasi partiya və cəmiyyətlər yaratmış, milli dildə bir sıra qəzet və jurnallar nəşr etməye başlamışdır: "Lakin bu təşkilatlar heç bir il de fəaliyyət göstərmədən 1980-ci ilin əvvəllerində qanundan kənar elan edilmiş,

qüvvələri üzvlərinin sayı üç miliona qədər təxmin edilən Məsələman Xalq Partiyasının məfkurevi başçısı, böyük sermayə sahibi, ölkədəki Azərbaycan Türkəri arasında böyük nüfuza sahib olan dini başçı sayılan və Qum şəhərində yaşayan Şəriətmedərini Təbrizə dəvet etmişə de radical məbarizəni qəbul etməyən, barişdıcı mövqə tutan Ayətullah Şəriətmedəri Üşyan mərkəzine gəlməkdən imtina etmiş, bununla da hərəkatın sinmasına yardım etmiş, Üşyanın yatırılmasını asanlaşdırılmış və sonda İranın daxili muzdalu silahlı qüvvələri olan "pasdarlar" tərəfindən Üşyan yatırılmışdır. Üşyan yatırı-

4-de Xomeyni yeni hökumətin qurulmasını M.Bazərgana tapşırılmışdır. Bir həftə sonra, inqilabın qələbəsi və monarxiyanın son baş naziri Şapur Bəxtiyarın istefasından sonra ikihakimiyətlilik sona yetmiş, Bazərgan inqilabdan sonra İran adlanan ölkənin ilk baş naziri olmuşdur. Mömin məsələman olmasına, İslam qaydalarına ciddi emel etməsinə baxmayaraq, Mehdi Bazərgan teokratik dövlət qurulşunun tərəfdarı deyildi. Bu səbəbdən də onunla Xomeyni arasında fikir ayrılıqları ilk günlərdə zühd edir. Baş nazir "vilayəti-fəqih" institutuna qarşı çıxır, ölkənin yeni adını İran İslam Demokratik

"Molla"-Ariyançı İran dövrü və Güney Azərbaycan Milli Hərəkatı



Telefonda Ayətullah Şəriətmedarı

despotizmini kütlədən üstün tutaraq bugünkü felakətlərin oluşmasında birbaşa rol sahibi oldular".

Şübhəsiz, Tudə, Fədai, Mücahid kimi təşkilatların Şəriətmedərçi-Xomeyniçi qarşılardır. Xomeyninin İrana gəlmişinə qədər inqilabın lideri sayılan Azərbaycan türkü Məhəmməd Kazım Şəriətmedarının başlığı ilə yaradılan "Məsələman Xalq Partiyası" inqilabın qəbəsindən sonra ikinci plana sıxışdırılmış və heç bir siyasi məsələnin həllinə cəlb edilməmişdi.

üzvlərinin bir qismi məhv edilmiş, bir qismi həbs edilmiş, böyük əksəriyyəti isə xaricə mübahicət etmək məcburiyyətində qalmışdır. Xomeyninin İrana gəlmişinə qədər inqilabın lideri sayılan Azərbaycan türkü Məhəmməd Kazım Şəriətmedarının başlığı ilə yaradılan "Məsələman Xalq Partiyası" inqilabın qəbəsindən sonra ikinci plana sıxışdırılmış və heç bir siyasi məsələnin həllinə cəlb edilməmişdi".

dıqdan sonra Məsələman Xalq Partiyası dövlət tərəfindən qadağan edilmiş və təşkilat tamamilə dağıdılmış, sonda Şəriətmedərə de mehv edilmişdi".

1978-ci ildə Pehlevilər rejiminin əleyhine etiraz hərəkatının vüset alması ilə Mehdi Bazərganda yenidən siyasetə qayıtmış, o, daha çox müstəqil şəxs kimi davranaraq Fransada yaşayan Xomeyni və Milli Cəbhə arasında vəsítəcilik etmiş və monarxi-

Çox keçmədi ki, Xomeyincilərlə Şəriətmedarıcılar 1979-cu ilin dekabrında Təbrizdə üz-üzə gəldilər. İran-fars millətçiləri Xomeyinin liderliyilə "İslam inqilabi"ni milli maraqlarına yönəltməyi çalışdıq zaman buna qarşı Qum və Təbriz çıxdı. Başda Ayətullah Şəriətmedarı olmaqla, Azərbaycan xalqının, o cümlədən Məsələman Xalq Hərəkatının "İslam Cümhuriyyəti"ndən başlıca tələbləri yeni Anayasasının yazılıması ilə yanaşı Əyalət-vilayət sisteminin rəsmiləşməsi, çoxpartiyallıq sistemini keçid, dünəvəi və hüquqi dövlətin olması, milli dillərin tədrisi, Qurucular Məclisinin millət tərəfindən seçilməsi idi

meyninin dini hakimiyyətinə qarşı MXP-nin başlatdığı üşyan zamanı, Xomeyincilərin Azərbaycan Türk əsgerlerinin silahlarını buraxması ilə bağlı tələbi qarşısında Şəriətmedarının geri adımlı atması, yeni onun fətvasıyla silahların yere qoyulması və bundan dərhal sonra Hizbullah, Xalq Mücahidləri və Tudəçilərin eyni səngərdə birləşib Azərbaycan xalqına qarşı olmaları hər şeyi həll etdi.

Xomeyinciliyə qarşı baş qaldırmış Təbriz və Qum üşyanları yatırıldıqdan sonra MXP də, İləm dininin düşməni kimi leğv edilib,

5 dekabr 1979-cu ildə referandum neticələri təhrif edilmiş şəkilde elan edilərken Məsələman Xalq Partiyası Təbrizləri etiraz mitinqinə və nümayişə çağırılmış və sonda 6 dekabr 1979-cu ildə Təbrizdə üşyan baş vermişdi. Üşyançılar demokratik tələblərə yanaşı milli tələblər de irəli sürərək ölkədə yaşayan bütün xalqlara "öz müqəddərətin təyin hüququ" tələbini irəli sürmiş, Təbrizdəki dövlət idarələrini, radio və televiziya stansiyalarını, teyyarə meydanını elə keçirerek Azərbaycan İslami Cümhuriyyətini elan etmişdilər. Üşyanın aparıcı

yaya qarşı vahid müqavimət düssərgəsinin yaranmasına çalışmışdır. Bu dövrə Milli Cəbhə de dünyəvi modeldən imtina edir, din və demokratianın sintezi haqqında danışır. Bu da onun daxilində parçalanmaya səbəb olur. Kərim Səncabi Parisə gedib Xomeyni ilə razılışma axtararken, Şapur Bəxtiyar konstitusiyalı monarxiya qurulşuna tərəfdar çıxaraq şahın baş nazir postu təklifini qəbul edir. Təşkilat üzvlərinin ekseriyəti isə Səncabi xəttini dəstəkləyir.

Hələ "İslam inqilabi" qalıbməmiş, 1979-cu ilin fevralın

Respublikası olmasına isteyirdi. Lakin Xomeyni "Demokratik" sözünün tətbiqini qəti surətdə redd edir.

1979-cu il martın 31-də keçirilən referandumun nəticəsi olaraq 1 aprel 1979-cu il tarixində "İran İslam Respublikası" adlı teokratik dövlət olaraq dünyaya elan edildi. Bütün bnlrlə baxmayaraq Bazərgan baş nazir kimi inqilabdan sonrakı repressiyaların qarşısını almağa çalışır, ancaq əsasən bunu bacarmır. Mehdiud selahiyətlər ona çoxsaylı ölüm hökmərini leğv etmeye imkan vermir. İki dəfə istəfə versə də, Xomeyni tərəfindən qəbul olunmamışdır. 1979-cu ilin noyabrın 4-de radikallaşmış külənin ABŞ səfirliyinə hücumu və diplomatların ailələri ilə birlikdə girov götürülməsi baş nazirin səbərini daşdırın son damla olub. Mehdi Bazərgan iki gün sonra, yeni noyabrın 6-da baş nazir vəzifəsində istəfa vermişdi.

Beləlikdə, İran adlanan ölkədə teokratik dövlət qurmağa başlayan, 1979-1989-cu illərdə "İslam inqilabi Şurası"nın başçısı, ölkənin Ali Rəhbəri olan Xomeyni bütün hakimiyyəti İslam Cümhuriyyəti Partiyası etrafında və öz elində cəmləşdirməyə nail ola bilmişdir. 1979-cu ilin avqustunda əsasən ruhaniyədən ibarət yaradılan Mütəxəssisler Şurasının görüşlərində milli haqlarla bağlı müddeələr Xomeyninin təklidi ilə konstitusiyadan çıxanlı. P.Məmmədi yazır: "İran İslam inqilabının əsas ideoloqları İmam Xomeyni və onun yaxın etrafı - Ayətullah Montaziri, Məşkin, Kilyani, Xomeyninin oğlu Əhməd Xomeyni, Höccətülislam Ərəbili İslam prinsiplərini təbii olaraq milli münasibətlər sferasında gətirdilər və bununla fars olmayan xalqlann milli özünədəkinin yüksəlşinə mane olmağa, bu xalqlar arasında milli azadlıq idəyalərinin inkişafının qarşısını almağa çalışıdlar. Onlar sadəcə, şəh-dini əsaslanan dayanan paniranizm konsepsiyasına üstünlük verir, İslam şəhərləri hər şeydən üstün tutmağa çağırır və bunu hər bir müsəlmandan tələb edirdilər". Xomeyni və onun tərəfdarları açıq şəkilde milli məsələyə düşmən münasibət bəsləsələr də, ancaq farslıqla yanaşır, onu iranlılıq adı altında müdafiə etməyə davam edirdilər.